



Yaqub QURBANOV
Səhiyyə Nazirliyinin
baş terapevti, Azərbaycan
Tibb Universitetinin
professoru, tibb
elmləri doktoru

Həkim xəstəni müalicə etmək və onun əmək qabiliyyətinin bərpasına nail olmaq üçün ilk növbədə xəstəliyi aşkarla-**mağı bacarmalıdır.** Xəstəliyin mahiyyəti və yaranma səbəbinin bilmək üçün isə öncə «sağlamlıq» anlayışının mahiyyəti açıqlanmalıdır.

«Sağlamlıq» dedikdə «əhalinin sağlamlığı» və «fərdi sağlamlıq» nəzərdə tutulur. Əhalinin sağlamlığı əksər tədqiqatçılar tərəfindən statistik anlayış kimi qəbul olunur və xüsusi sozial-bioloji tədqiqatlarla tam xarakterizə edilir. «Fərdi sağlamlıq» anlayışı isə dəqiq deyil, çünki həyatı vacib orqanların göstəriciləri fərdi dəyişir, eyni zamanda, insan sağlamlığına bir çox müxtəlif amillər təsir edir. Əslində, mütləq sağlamlıq, ideal sağlam insan yoxdur, buna görə də həm nəzəri, həm də praktiki təbabətdə «praktiki sağlam» və ya «norma» kimi anlayışlardan istifadə olunur. Çünki sağlamlıq insanın əhval-ruhiyyəsindəki subyektiv dəyişikliyin və ya xəstəlik tərədən başlangıçın hələ təzahür olunmayan əlamətlərinin varlığını inkar etmir. «Praktiki sağlam adam» anlayışı o deməkdir ki, şəxsin organizmində baş verən normadan kənarə çıxmalar hələ onun əhval-ruhiyyəsinə və əmək qabiliyyətinə təsir etmir və zahirən eks olunmur. Laborator müayinələrin fizioloji göstəricilərində cüzi davamsız dəyişikliklər aşkarlanan adamları da praktiki sağlam hesab etmək olar.

Sağlamlıq hələ obyektiv olaraq bir çox parametrlərin antropometrik, kliniki, fizioloji, biokimyəvi, cins və yaş göstəriciləri, həmçinin sosial, iqlim, coğrafi, meteoroloji və s. amillərin təsiri ilə şərtlənir. Buna aşağıdakılardır:

- Organizmin anatomik və funksional tamlığı, yəni zədələnmənin olmaması;

- Canlı organizmin ətraf mühitə uyğunlaşmaq qabiliyyətinin olması (zəif və ya möhkəm sağlamlıq buna əsasən qiymətlenmənin olmaması);

mətləndirilir);

- Yüksək əhval-ruhiyyənin olması (ancaq eyforiya kimi subyektiv əlamət xəstəliyi inkar etmir).

Organizmin xarici mühitin daim dəyişən şəraitinə uyğunlaşmasının pozulması sağlamlıq və xəstəlik arasındaki keçid vəziyyət hesab edilir.

«Xəstə» dedikdə isə sağlamlıqından şikayət edən, eləcə də fiziki, laborator və instrumental müayinə zamanı orqa-

şın yüksəlməsidir. Metehəssaslıq kifayət qədər geniş yayılıb və daha çox ürək-damar və sinir sistemi xəstəliklərində müşahidə olunur. Onun təzahürleri organizmin ilkin halından, insanların yaşıdan, xarakterindən, yaşadığı mikromühitdən və onun həmin mühitə uyğunlaşma dərəcəsindən, hər hansı bir xəstəliyinin olub-olmamásından asılıdır.

Adaptasiya mexanizmləri yaxşı işləyən tam sağlam insan-

İnsanlarda metehəssaslığın üç dərəcəsi müəyyən olunur:

- **Yüngül dərəcəli metehəssaslıq** subyektiv şikayetlər, əhval-ruhiyyənin pisləşməsi, narahatlıqla təzahür edir. Objektiv müayinə zamanı isə insanda heç bir dəyişiklik aşkar olunmur.

- **Orta dərəcəli metehəssaslıq** zamanı arterial təzyiqin yüksəlməsi və elektrokardioqrammada obyektiv dəyişikliklər

məsi zamanı onlar isdə fikirlərini toplamağa, mürəkkəb tapşırıqları lazımlıca yerinə yetirməyə, məsuliyyətli qərarlar qəbul etməyə çətinlik çəkirələr. Sağlam insanlar ətraf mühitin təbii dəyişikliklərinə kifayət qədər davamlıdır və hava şəraitinin tərəddüdləri onlarda adətən heç bir xoşagelməz əlamətlər yaratır. Organizmin ümumi zəifləməsi, hər hansı bir xəstəliyin olması, yaxud fərdi hiperhəssaslıq zamanı isə me-

Meteoroloji amillərin sağlamlıq və xəstəliyə təsiri

Hippokrat: «Havanın dəyişməsinə xüsusi diqqət yetir, bu dövrdə qanalmalardan, dağlanmasıdan uzaq dur və skalpeli əlinə alma»

nizmində hər hansı xəstəliyin əlamətləri aşkarlanan şəxs nəzərdə tutulur. Xəstəlik organizmin normal fealiyyətinin pozulmasıdır. Xəstəliklərin mənşəyi, səbəbləri haqqında mühakimə yürüdərkən **xarici mühitlə organizmin qarşılıqlı əlaqəsi və onun dəyişən reaktivliyi həmişə nəzərə alınmalıdır.**

Hər bir canlı yaşadığı mühitin təsirinə məruz qalır. Həddən artıq güclü xarici təsir organizmdə tarazlığı pozur və onun aktiv reaksiyasına səbəb olur. Organizm tarazlığı bərpa etməyə çalışsa da, bunun öhdəsinən gələ bilmir, nəticədə, organizmin müdafiə mexanizmləri tükənəndə xəstəlik inkişaf edir. Organizmdə fermentlərin, hormonların, digər biokimyəvi aktiv maddələrin çatışmazlığı və ya yoxluğu, hemostaz mexanizmindəki çatışmazlıqlar və s. proseslər də xəstəliyə səbəb olabilir. Beləliklə, xəstəlik xarici və daxili amillərin təsiri altında organizmin struktur, funksional zədələnməsi və buna cavab olaraq keyfiyyətcə özünəməxsus kompensator uyğunlaşma mexanizmlərinin səfərbər olunması şəraitində davam edən həyatı, **sinir və humorallı sistemlə tənzimlənən ümumi reaksiyasıdır.**

Sağlamlıq və xəstəlik haqqında məlumat verməkdə məqsədimiz xarici mühit amillərinin davamlı dəyişməsinin insan organizminə təsirini nəzərə çatdırmaqdır. Bunları bilərək metehəssas insanları öncədən müəyyənləşdirmək, xroniki xəstəlikləri olanlara nəzarəti gücləndirməklə xarici mühitin organizmə mənfi təsirinin qarşısını vaxtında almaq olar.

- Organizmin anatomik və funksional tamlığı, yəni zədələnmənin olmaması;
- Canlı organizmin ətraf mühitə uyğunlaşmaq qabiliyyətinin olması (zəif və ya möhkəm sağlamlıq buna əsasən qiymətlenmənin olmaması);

lar hava şəraitinin dəyişməsinə heç bir reaksiya vermirlər. Praktiki sağlam insanlarda havanın kəskin dəyişməsi əsasən psixoemotional sahədə özünü göstərir, bəzən isə anomral iqlim hadisələri zamanı meteonevrozlar müşahidə edilir. Yəni bu insanlarda organizmin fəaliyyətində heç bir ciddi pozulma baş verməsə də, uzunmüddətli yağış onları depressiyaya sala bilər.

Xroniki xəstəlikləri olanlarda isə havanın hərəkətinin, atmosfer təzyiqinin, elektromaqnit sahəsinin istənilən tərəddüldəri onların əsas xəstəliyinin kəskinləşməsinə, hətta xəstəxanaya düşmələrinə səbəb olur.

İnsan sağlamlığına təsirinə görə beş tip iqlim şəraiti ayrdılır:

- **İndiferent (laqeyd) tip.** Bu zaman insan öz organizmində havanın heç bir təsirini hiss etmir.

- **Tonuslayıcı tip.** Bu zaman iqlimin dəyişməsi insana, xüsusi xroniki oksigen çatışmazlığı, arterial hipotoniya, üreyin işemik xəstəliyi, xroniki bronxit və s. olan xəstələrə yaxşı təsir edir.

- **Spastik tip.** Havanın kəskin soyuması atmosfer təzyiqinin yüksəlməsi və havada oksigenin miqdərinin artması ile təzahür edir. Belə hava şəraitində yüksək arterial təzyiqi olan xəstələrə damarların saya əzələlərinin spazmi nəticəsində ürək və baş ağruları meydana çıxa bilər.

- **Hipotenziv tip.** havada oksigenin azalmasına meyillilik zamanı özünü göstərir. Belə hallarda damarların tonus zəifləyir, hipertoniya xəstəliyi olan insanların qan təzyiqi endiyi üçün özlərini daha yaxşı hiss edirlər.

- **Hipoksemik tip.** İqlim istələşməyə doğru dəyişəndə havada oksigenin miqdəri azalır. Belə günlərdə insanlarda oksigen çatışmazlığı meydana çıxır və dərinləşir.

kimi qabarış pozuntular özünü göstərir.

- **Ağır dərəcəli metehəssaslıq** zamanı meteopatik reaksiyalar formasında ağır dərəcəli dəyişikliklər müşahidə olunur. Bunlar əsasən aşağıdakı kimi təzahür edir:

- Metehəssaslığın ürək forması zamanı ürək nahiyyəsində ağrılar, təngnəfəslik meydana çıxır.

- Baş beyin forması baş ağrıları, başgicollənmələr, başda küy və cingiltinin olması ilə özünü göstərir.

- Qarışq forma zamanı ürək və sinir pozulmaları müştərək meydana çıxır.

- Astenonevrotik metehəssaslıq reaksiyası yüksək oyanıqlıq, əsəbilik, yuxusuqluq, arterial təzyiqin yüksəlməsi kimi əlamətlərlə təzahür edir.

- Qeyri-müəyyən metehəssaslıq reaksiyaları zamanı insanlar metehəssaslığın təzahürlərini qeyd edə bilmirlər. Bu zaman onlar ümumi zəiflikdən, halsızlıqlıdan, oynaqlarda, əzələlərdə ağrı və sizlili hissini olmasından şikayət edirlər.

Meteohəssaslığın ən geniş yayılmış əlamətlərindən biri qəflətən meydana çıxan baş ağrısidir. Bəzi insanlar hava şəraitinin dəyişməsi ilə əlaqədar baş verən kefsizliyi səhvən hansısa ciddi xəstəliyin əlaməti hesab edirlər. Belə hallarda insanlar həyəcanlanmamaq və öz halını obyektiv qiymətləndirmək üçün **metehəssaslıq fenomenini** təhlil etməyi bacarmalıdır.

Adətən hər hansı xronik xəstəlik olanda, hətta remissiya dövründə belə, metehəssaslıq yüksək səviyyəyə çatır. Tədqiqatlırlara görə, hər bir insan havanın dəyişməsinə bu və ya digər dərəcədə reaksiya verir. Metehəssaslıq təhlükəli deyil. Lakin əhval-ruhiyyənin pisləşməsi böyükler üçün ciddi problemlərə çevrilir. Belə ki, havanın dəyiş-

teotrop reaksiyalar müşahidə olunur. Meteoasılılıq bəşəriyyətin əzəli problemlərindən olsa da, insanlara ətraf mühitin daim dəyişən şəraitinə uyğunlaşmaqda kömək edəcək universal vəsitə hələ tapılmayıb.

Hava amillərinin insan organizmine təsir mexanizmləri də bu vaxta qədər lazımi səviyyədə müəyyən edilməyib. Organizmin müdafiə reaksiyasının necə işə düşməsi və onun bəzən ağır nəticələr doğurmasının səbəbləri alımları daim düşünür. Qeyd edək ki, insanların hava şəraitinin dəyişməsinə həssas olması min illər əvvəldən məlum idi. Hələ Hippokrat xəbərdarlıq edirdi: «*Havanın dəyişməsinə xüsusi diqqət yetir, bu dövrdə qanalmalardan, dağlanmasıdan uzaq dur və skalpeli əlinə alma*».

Coxsaylı elmi təcrübələr nəticəsində məlum olub ki, hava şəraitinin dəyişməsinə qarşı reaksiya müəyyən dərəcədə insanın temperamentindən asılıdır.

Asanlıqla təsir altına düşən, qərarsız, hər şeyden şübhələnən, özünə güvənməyən insanlar ətraf mühitdə baş verən dəyişikliklərə daha ağır qəbul edirlər.

Bəzi alımların fikrincə, insanın normal həyat fəaliyyəti üçün havanın temperaturunun $18-21^{\circ}\text{C}$ arasında olması, nisbi rütubətin 40-60 faiz arasında dəyişməsi optimal parametrlərdir. Müxtəlif mənbələrdə bir qədər fərqli rəqəmlər də göstərilə bilər. Orta parametrlərdən aşağı və ya yuxarı istenilən dəyişikliklər zamanı organizmin zəif və ya güclü müdafiə reaksiyası müşahidə olunur. Soyuq stressor fiziki aktivliyi və iş qabiliyyətini azaldaraq insanın psixi halına təsir edir. Hərərətin hiss edilməsi fərdidir. Bəzi insanlara soyuq, ayzılı qış, digərlərinə isə isti və quru havanın dəyiş-

(Ardı səhifə 10-da)

(Əvvəli səhifə 7-də)

Bu, insanın fizioloji və psixoloji xüsusiyyətlərindən, həmçinin uşaqlıq dövründə yaşadığını iqlim şəraitindən asildir.

Ağır metehəssaslıqdan əziyyət çəkən insanlar xüsusi dispanser müşahidəsində olmalıdır. Ruh xəstələrdə, nevropatologun müşahidəsi altında olan xəstələrdə, ürək-damar və sinir sisteminin xroniki xəstəlikləri olan şəxslərde hava şəraitinin dəyişməsi dövründə xəstəliyin kəskinləşməsi, ümumilikdə psixoemotional halın dəyişməsi müşahidə olunur.

Təəssüf ki, tibbi nöqtəyi-nəzərdən havanın dəyişməsinə kəskin reaksiyanın olması patologiya hesab edilmir. Hazırda yüksək metehəssaslıq əlamətləri ilə bu və ya digər dərəcədə əlaqədar olan çoxsaylı xəstəliklər arasında yeni diaqnoz – **meteonevroz** meydana çıxır. Bu, somatik patologiyalarla müşayiət olunmayan nevroloji hal sayılır. Meteonevrozun əsas əlamətləri havanın dəyişməsi ilə əlaqədar əhval-ruhiyyənin kəskin pozulmasıdır. Bu zaman insan təngnəfəslikdən, ürəkdöyünmədən, səbəbsiz başgicəllənmədən, xroniki yorğunluqdan, əsəb gərginliyindən əziyyət çəkən də, tibbi müayinələrin nəticələri normal olur. Göstərilən səbəblərdən meteonevrozoz çox zaman simulyasiya hesab edib, xəstəyə lazım olan müalicə təyin etmirlər. Bir çox hallarda hava dəyişikliklərindən psixoloji asılılıq erkən yaş dövründə qazanılır. Metehəssaslıq **əksər hallarda təmiz havada az vaxt keçirən, bədən tərbiyəsi ilə məşğul olmayan, oturaq əqli iş rejimində çalışan**, valideynləri hava şəraitinin dəyişməsinə kəskin reaksiya verən insanlarda formalşa bilər. Müxtəlif xəstəliklərdən əziyyət çəkən xəstələrin 35%-də metehəssaslıq müşahidə olunur. Belə ki, ürək-damar sistemi xəstəliyi olan hər iki xəstədən birinə, xüsusilə ürəyin işemik xəstəliyindən və hipertoniyanın əziyyət çəkənlərə havanın dəyişməsi mənfi təsir göstərir. Miokard infarkti, yaxud insult keçirmiş, aterosklerozdan əziyyət çəkən xəstələrin əhvalı əhəmiyyətli dərəcədə pisləşir. Oynaqlarda revmatizmdən, tənəffüs, mərkəzi sinir və dayaq-hərəkət sistemləri xəstəliklərinən əziyyət çəkən xəstələr havanın hətta cüzi dəyişməsinə də reaksiya verirlər.

Meteonevroz hazırda xəstəlik kimi tanınmadığından, bu haldan əziyyət çəkən şəxsə, əhval-ruhiyyəsi pisləşsə də, əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında sənəd verilmir və səmərəli müalicə təyin edilmir. Çünkü analizlər və müayinələr nəticəsində orqanizmdə heç bir patoloji dəyişikliklər aşkarlanmır. Buna bax-

mayaraq, metehəssaslığın xarici əlamətləri iş qabiliyyətini ciddi şəkildə pisləşdirə bilər. O, məsələn, qəza şəraitinin, səhvlərin, qeyri-adekvat hərəkətlərin baş verməsinə səbəb olur.

Sağlam insanlar üçün meteoroloji dəyişikliklər təhlükəli olmasa da, havanın dəyişməsi onlarda da müyyəyən reaksiyalar

bilər ki, bu da ciddi fəsadlar tövdir. Oksigen qılığının zamanı böyröküstü vəzilərin fealiyyəti aktivləşir, qanda adrenalinin səviyyəsi yüksəlir və öz növbəsində o, stress halının təhrük edilməsinə səbəb olur. İnsan tez yorulur, əsəbi və acıqlı olur, diqqətinin cəmlənməsi pozulur. Əfsus ki, belə patoloji adaptasiyaya qarşı dərman yoxdur.

ra təbii adaptogenlərdən istifadə olunur. Ancaq bitki mənşəli preparatlar bəzən arterial təzyiqin yüksəlməsinə və ürəkdöyünməyə səbəb ola bilər. Fiziki aktivliyi uzunmüddətli gəzintilərlə artırmaq, kontrast duş qobul etmək və masaj da faydalıdır.

Təxirəsalınmaz profilaktika. Bu, hava dəyişikliyi və magnit firtinaları zamanı tətbiq edi-

valın səbəbini havanın pis olmasında deyil, ilk növbədə işığın azlığında axtarmaq lazımdır. Belə günlərdə orqanizmi süni işıqlandırma ilə aldatmaq mümkün olmur. Çünkü günəş şurası ilə süni işıqlandırıcının spektr tərkibi əhəmiyyətli dərəcədə fərqlənir.

Ümumiyyətlə, gün ərzində, xüsusile qış fəslində işıqlandırma kifayət qədər təmin edilməlidir. Bu məqsədlə lüminessent və enerji sərfini azaldan lampalardan deyil, rahat görmə üçün ən əlverişli sayılan sarı, təbii işıq verən, adı lampalardan istifadə edilməlidir. Payız, qış və yaz fəsillərində gecələr mütləq pəncərəni, yaxud nəfəsliyi açıq qoymaqla lazımdır. Otağa daim təmiz havanın daxil olması insan sağlamlığına və əhvalına müsbət təsir edir.

Autotreninqlə məşğul olmaq da bəzən meteonevroza qalib gəlmək, heç olmasa, əhvalı yüksəltmək üçün faydalı olur.

Ümumiyyətlə, hava şəraitinin kəskin dəyişməsi zamanı **bəzi ümumi qaydalarla riayət etmək lazımdır**. Məsələn, bu dövrde fiziki aktivliyi azaltmaq, idmanla məşğul olmayı təxirə salıb, təmiz havada nəfəs almaq lazımdır. Əgər orqanizmdə müyyəyen güclənmə hissi yaranarsa, sürətli addimlarla qısa qaçış etmək olar. Yorğunluq, üzüntü yarada bilən gərgin əqli fəaliyyətdən uzaq olmaq lazımdır. Bədəndən soyuq su axıtmaqla immun sistemini möhkəmləndirmək və orqanizmi xarici mühitin dəyişikliklərinə qarşı davamlı etmək olar. Orqanizmin möhkəmləndirilməsinə tədricon başlamaq, duş qobul etdikdən sonra bir qədər sərin suyu sürətli bədəndən axıtmaq lazımdır. Həftədə iki dəfə suyun hərərətini bir dərəcə azaltmaq olar. İmmun sistemin müdafisi üçün onu C, A vitaminları ilə, mineral maddələrlə, mikroelementlərlə, doymamış yağı turşuları ilə təmin etmək lazımdır. Bununla yanaşı, ətlə zəngin yağlı və qızardılmış qidalardan çox istifadədən çəkinmək önemlidir. Acı ədvayıyalrı və alkoqolu, ümumiyyətlə, rasiyondan çıxarmaq, onları süd və bitki tərkibli pəhrizlərlə əvəz etmək məsləhətdir.

Meteohəssaslığı və meteoasılılığı azaltmaq məqsədilə qeyd olunan bu tövsiyələr müxtəlif regionlarda və iqlim şəraitində fəaliyyət göstərən həkim personalının metehəssas insaların, eləcə də müxtəlif mənşəli xroniki somatik xəstəlikləri olan insanların müalicə və profilaktikasına xüsusi diqqət yetirmək və onların müalicəsinə məsuliyyəti artırmak məqsədi daşıyır. Qeyd etmək lazımdır ki, ayrı-ayrı metehəssas və xəstə insanlara yardım məqsədilə görülən tədbirlər həkim nəzarəti altında, xüsusi sxemdə və fərdi qaydada aparılmalıdır.

Meteoroloji amillərin sağlamlıq və xəstəliyə təsiri



doğurur, lakin onlar bunu hiss etmirlər. Məsələn, **xüsüsilə nəqliyyat sürücüləri** meteoroloji şəraitin kəskin dəyişməsi zamanı diqqətlərini cəmləməkdə çətinlik çəkirər və nəticədə qəzaların sayı çoxalır.

Atmosfer təzyiqinin əhəmiyyətli dərəcədə dəyişməsi yüksək gərginliyə və adaptasiya mexanizmlərinin pozulmasına səbəb ola bilər. Bu zaman orqanizmdə baş verən dalğavari proseslər – bioloji ritmlər pozulur, xaotik olur. Hava dəyişkənliliyinə qarşı fizioloji (simptom-suz) reaksiyanı yüngül mehin təsirdən üzərində dalğalar hərəkət edən sakit göllə müqayisə etmək olar. Hava dəyişkənliliyinə qarşı patoloji reaksiya isə orqanizmdə özünəməxsus vegetativ «tufan» xatırladır. Onun inkişafına vegetativ sinir sisteminin pozulması səbəb olur. Son zamanlar vegetativ pozulmaların sayı getdikcə artır. Bu isə stress, teləsgənlik, hipodinamiya, artıq qida qəbulu və ya kifayət qədər qida qəbul etməmək və s. amillərin təsirləri ilə əlaqədardır.

Orqanizmə həm ümumiyyət də iqlim, həm də onun ayrı-ayrı komponentləri təsir edir. Atmosfer təzyiqinin dəyişməsi əsasən iki yolla təsir göstərir: qanın oksigenlə doymasını azaltır («quyu» təsiri) və plevranın, peritonun, oynaqların sinovial qışasının receptorlarını, həmçinin damarları mexaniki qıcıqlandırır.

Ağır adaptasiya reaksiyasiyinin variantlarından biri qanda oksigenin azalmasıdır. Olduqca təhlükəli olan bu halda bəzən baş beyin hipoksiyası baş verə

Meteohəssashlığı və meteoasılılığı azaltmaq üçün bəzi tövsiyələr

Meteohəssaslıq qarşı bir mənali tövsiyələr vermək qeyri-mümkündür. Bunların hamısı pasientin yaşadığı yerdən, coğrafi şəraitdən, orqanizmin ümumi halından və digər amillərdən asılıdır. Ona görə də bəzi ümumi xarakterli məsləhətlər verməklə kifayətlenmək olar.

İlk növbədə, həkimin konsultasiyası olmadan özünümüəlicə ilə məşğul olmaq məsləhət deyil. Xroniki xəstələrdə öncə əsas xəstəliyin müalicə edilməsi, hava proqnozunun qeyri-qənaətbəxş hallarında isə kompleks müalicə ilə profilaktik tədbirlərin aparılması tövsiyə olunur. Profilaktik tədbirlər **planlı, mövsümi və təxirəsalınmaz** şəkildə aparılır.

Planlı profilaktika. Metehəssaslıqdan əziyyət çəkən şəxslər tam müayinədən keçməli, lazım gələrsə, müalicə olunmalıdır. Çünkü metehəssaslıq əlamətləri altında ürək-damar, yaxud nevroloji xəstəliklərin başlangıç mərhələsi gizlənə bilər. Metehəssaslıq zamanı ilin isti fəslində başqa iqlim şəraitində dincəlmək, hava vannası qəbul etmək, dənizdə çimmək, gürəşlənmək, fiziki hərəkətlər çox faydalıdır. Bundan əlavə, palçıqla müalicənin, isti və soyuq su ilə kontrast su prosedurları vasitəsilə orqanizmi möhkəmləndirməyin də faydalıdır.

Güneşin bir neçə gün buludların arxasında gizləndiyi, yağılı, tutqun payız və ya soyuq qış günlərində bir çox xəstələr depressiya halına çatır, dilxor olur, iztirab çəkirlər. Belə əh-

lir. Qoruyucu hərəkət rejimini, qida qəbulunu tənzimləmək və yüngül vegeṭerian məhsullarına üstünlük vermək lazımdır.

Meteohəssaslığın əsas profilaktikasından biri də **pəhriz saxlamaqdır**. Belə ki, isti hava cəbhəsi yaxınlaşdıqda və havanın oksigen rejimi pozulduğda artıq qida qəbul etmək, orqanizmi yüklemək olmaz. Bu zaman tərkibində askorbin turşusu, kalsium, kalium, dəmir olan balıq, süd, meyvə kimi qidalardan istifadə etmək lazımdır. Arterial təzyiqi yüksək olan insanlar üçün havanın kəskin tərəddülləri zamanı duz və mayenin miqdarını məhdudlaşdırmaq məsləhətdir.

Meteohəssaslığa qarşı bir mənali tövsiyələr vermək qeyri-mümkündür. Bunların hamısı pasientin yaşadığı yerdən, coğrafi şəraitdən, orqanizmin ümumi halından və digər amillərdən asılıdır. Ona görə də bəzi ümumi xarakterli məsləhətlər verməklə kifayətlenmək olar.

Meteohəssaslıq tam aradan qaldırmaq həmişə mümkün olmasa da, bu üsullarla reaksiyaları əhəmiyyətli dərəcədə yüngülləşdirmək olur. **Meteohəssaslığı yüksək olan insanlara** siklonların və kəskin istiləşmənin yaxınlaşması zamanı orqanizmi oksigenlə zənginləşdirən fiziki məşqlər – yemək, qacmaq, tənəffüs gimnastikası və s. tövsiyə etmək olar. Arterial təzyiqi aşağı olan insanlara həmçinin polivitamin-lər, müxtəlif stimullaşdırıcı otlardan (eleuterokokk, jenşen) hazırlanmış dəmləmələr, tünd çay qəbulu müsbət təsir edə bilər. Xəstələrə şam ağacının iyinəyarpaqlarının dəmləməsindən vannalar effektiv təsir edir. Müalicə kursu 12-15 prosedur, vanna qəbulunun müddəti 10-15 dəqiqə, suyun hərərəti 35-37°C dərəcə olmalıdır. Güclü həyəcan zamanı sakitləşdirici otlardan hazırlanmış dəmləmələr, həmçinin bitki mənşəli yüngül təsirli dərmanlar, psixosomatik simptomları yüngülləşdirən və orqanizmi möhkəmləndirmək üçün vitaminlər, bioloji aktiv əlavələr qəbul etmək olar. Dərman preparatları mütləq həkimlər tərəfindən təyin edilməlidir. Fizioterapiya prosedurları ilə müalicə kursu da faydalıdır.

Güneşin bir neçə gün buludların arxasında gizləndiyi, yağılı, tutqun payız və ya soyuq qış günlərində bir çox xəstələr depressiya halına çatır, dilxor olur, iztirab çəkirlər. Belə əh-